

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI
“ƏDƏBİYYAT MƏCMUƏSİ”
NİZAMİ GƏNCƏVİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN
ELMİ ƏSƏRLƏRİ

2018, № 1

Yaşar QASIMBƏYLİ

Filologiya üzrə elmlər doktoru

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

yashargasimov@mail.ru

MİLLİ VƏ ESTETİK YADDAŞIN HARMONİYASI
(Hüseyin Kürdoğlunun poeziyası barəsində düşüncələr)

Açar sözlər: yeni poetik dövr, milli və estetik yaddaş, H.Kürdoğlu, ənənəvi və klassik poetik janrlar, altmışincilar

Key words: new poetic period, national and aesthetic memory, H.Kurdoglu, traditional and classical poetic genres, sixtieths

Ключевые слова: новый период поэзии, национальная и эстетическая память, Г.Курдоглу, традиционные и классические поэтические жанры, шестидесятники

I

XX əsrin ikinci yarısında milli şeirimizin mənəvi-estetik axtarışlarının keyfiyyətcə köklü dəyişməsində və yenilənməsində Hüseyin Kürdoğlunun özünəməxsus xidmətləri mövcuddur. Azərbaycan poeziyasının şəkərən və bədii cəhətdən dəyişməsi, zənginləşməsi və yeni bədii ifadə imkanları qazanmasında Hüseyin Kürdoğlu yaradıcılığı xüsusi əhəmiyyət kəsb edir. Elə ilk qələm təcrübələri ilə oxucuların və ədəbi ictimaiyyətin etimadını qazanan Hüseyin Kürdoğlu 60-cı illərin əvvəllerində yazdığı “Azəri” şeiri ilə böyük ad-sən qazandı. Bu şeir öz siqlətinə və mənəvi-estetik dəyərinə görə 60-70-ci illərdə bu mövzuda yaranmış və kifayət qədər şanslı-qəhrəmət qazanmış əsərlərlə müqayisə edilə bilər. O zamanlar çox gənc olan şairin “Azəri” şeiri, xüsusən, Bəxtiyar Vahabzadənin, Nəbi Xəzrinin, Hüseyn Arifin, Qabilin, Əli Kərimin, Xəlil Rza Ulutürkün, Məmməd Arazin, Nəriman Həsənzadənin bu mövzudakı şeirləri ilə cəni səviyyədə duran əsərlərdən biridir. Hüseyin Kürdoğlu bu gözəl şeirində özünün və yaşıdlığının yeni mənəvi-estetik konsepsiyasını, vətənə münasibətini və vətəndaşlıq görüşlərini son dərəcə emosional tərzdə, təkarsız bir üslubda və ilhamla ifadə etmişdi. Öz əsərlərində milli-estetik yaddaşı və yaşantıları ya-

şatmağa, eks etdirməyə üstünlük verən gənc şair sanki özünün baş poetik kredosunu və gələcək yaradıcılıq yolunu bu şeirdə ifadə etməyə, ümumi ləşdirməyə can atmışdı. Həqiqətən, "Azəri" şeiri yeni poetik yolun və epoxanın yol xəritəsi səviyyəsinə yüksəlmış bədii-tarixi sənədlərindən biri kimi əbədiyyətə vəsiqə alıb.

Ümumən, başlanğıc tarixi 50-ci illərin ikinci yarısına təsadüf edən milli şeirimizdə oyanış və yenilənmə prosesi, əsasən, üç istiqamətdə təzahür edirdi: 1. 20-50-ci illərdə doğulub formalışmış yeni sovet estetik təcrübəsinin ciddi və israrlı surətdə inkarı; 2. Həmin dövrlərdə gənc sovet şairləri tərəfindən inkar edilmiş, mövcud ideoloji-siyasi rejimin təzyiqi, təsiri ilə bədii praktikadan sıxışdırıb çıxardılmış, əslində yeni poetik sistem tərəfindən inkar və imtina edilmiş milli, klassik və şifahi şeir mədəniyyətinin yenidən bədii prosesə qaytarılması və təsdiqi; 3. Sovet cəmiyyətində 50-ci illərin sonu və 60-ci illərin əvvəllerindən etibarən dərinləşməyə və geniş vüsət almağa başlayan qlobal miqyaslı təzələnmənin və milli-mənəvi özünəqaydırsın realist inikası və ifadəsi.

Hüseyin Kürdoğlu yaradıcılığı öz parametrləri və bədii-estetik məzmunu ilə daha çox ikinci təmayülə uyğun gələn, onun tələb və kriteriyalara cavab verən orijinal poetik hadisələrdən biri idi. Çünkü ilk şeirlərini hələ 50-ci illərin ortalarında çap etdirən, ilk kitabı isə 60-ci illərin əvvəllerində işıq üzü görən H.Kürdoğlu şeiriyyətini səciyyələndirən əsas xüsusiyyətlər məhz yazılı ədəbiyyatımızın minillik ənənələrinə, klassik poetikamızın vəzn və bədii biçimlərinə, eyni zamanda şifahi və aşiq şeirinin dərinliklərinə və incəliklərinə bələd olması, bütünlükde Azərbaycanın şeir mədəniyyətini öz yaradıcılığında bütün gözəllikləri və meyarları ilə birlikdə, küll halında cəsaratla nümayiş etdirməsi idi.

Görkəmlı şairin bədii təfəkkürümüzün inkişafındakı xidmətləri ədəbiyyatşunaslığımızda, həm də ustad sənətkarlar tərəfindən yetərincə dəyərləndirilib. Bəxtiyar Vahabzadə, Qasım Qasimzadə, Məmməd Aslan, Məmməd Araz, Xəlil Rza Ulutürk, Nəriman Həsənzadə, İlyas Tapdıq, Adil Cəmil və başqa görkəmlı sənətkarlar H.Kürdoğlu yaradıcılığına həsr etdikləri məqalələrində onun ədəbiyyatımızdakı mövqeyini yüksək qiymətləndirmişlər. Amma şair yaradıcılığını küll halında və hərtərəfli araşdırın fundamental bir kitaba həmişə ehtiyac duyulurdu. Professor Q.Paşaevin "Hüseyin Kürdoğlunun poetik dünyası" monoqrafiyası məhz belə bir mənəvi-estetik ehtiyacdən doğulmuş mühüm elmi əsərdir.

II

Ötən əsrin 50-ci illərinin ikinci yarısı və 60-ci illərdən etibarən poeziyamızda böyük bir şairlər nəslə yarandı. Yeni estetik dünyagörüşünə

malik bu gənc qələm sahibləri özlerinin bədii "kəşf"ləri və yeni poetik obrazları ilə milli şeir sənətimizi xeyli dərəcədə zənginləşdirdilər. Hüseyin Kürdoğlu məhz bu poetik nəslin istedadlı və parlaq üsluba malik nümayəndələrindən biri kimi milli bədii yaddaşımıza həkk olunmuşdur.

"Hüseyin Kürdoğlunun poetik dünyası" kitabına ön söz yazmış görkəmlı ədəbiyyatşunas alim, akademik İsa Həbibbəyli tədqiqatın orijinal üslubda yazılmışını və özünəməxsus struktura malik olmasını ayrıca vurgulayaraq aşağıdakılari qeyd edir: "Professor Qəzənfər Paşayevin "Hüseyin Kürdoğlunun poetik dünyası" monoqrafiyasının strukturunda yeni və orijinaldır. O, ədəbiyyatşunaslıq elmində ənənə şəklini almış "Şairin lirikasının janr (yaxud sənətkarlıq) xüsusiyyətləri" məlumat modelindən imtiyana edərək, Hüseyin Kürdoğlunun şeir yaradıcılığının daxili imkanlarına əsaslanmaqla onun lirikasında aparıcılıq təşkil edən hər janrı ayrıca bölümədə təhlil edib dəyərləndirmiştir" [1, s.11].

Həqiqətən, Hüseyin Kürdoğlunun "Mühiti, həyatı və yaradıcılığının ilk illəri" və "Şairin poetik dünyası" adlanan bölmələrdən başqa, yerde qalan bütün bölmələr konkret janrların sənətkar yaradıcılığında mövqeyinə və inikasına həsr olunub. Monoqrafiyada şairin həyat və yaradıcılığı ardıcılıqla nəzərdən keçirilib. Q.Paşayevin tədqiqat üsulu özünün səmərəliliyinə və poetik özünəməxsusluğunu araşdırılmasına yönəldirildiyinə görə diqqəti cəlb edir. Monoqrafiyanın böyük şairin "Mühiti, həyatı və yaradıcılığının ilk illəri" hissəsində müəllif şair bioqrafiyasının formalşama mərhələlərini həm bədii yaradıcılıq, həm də həyat və tərcüməyi-hal faktları əsasında müqayisəli şəkildə nəzərdən keçirir. Burada müəllisin misal gətirdiyi fakt və təfərruatlar isə gələcək şairin böyük müasirləri Bəxtiyar Vahabzadə, Qasım Qasimzadə, Tofiq Hacıyev, Yaşar Qarayev, Şamil Salmanov, Bəkir Nəbiyev, Famil Mehdi və başqalarının xatirə və məqalələri, həyatı təəssürat və yaşıtlarına əsaslanaraq vurgulanır. Müəllif şair yaradıcılığının, həyat yolunun dərinləndirilməsindən sonra tam səmimiyyətlə və qətiyyətlə bu fikrə galır: "Xalq qarşısında, ədəbiyyatımız qarşısında böyük xidmətləri olan bu görkəmlı insanlardan Yaşar Qarayev, Tofiq Hacıyev, Ayaz Vəfali və ən çox da Hüseyin Kürdoğlunun yaradıcılığına əsərlər həsr etmişəm. Bu kitabı isə Hüseyin Kürdoğlu şəxsiyyətinə və yaradıcılığına məhəbbətin bəhrəsidir".

Çağdaş ədəbiyyatşunaslığımızda ciddi rezonans doğuran "Hüseyin Kürdoğlunun poetik dünyası" kitabındaki səmimi etiraf və ürək sözlərini də mən yüksək qiymətləndirirəm. Prof. Q.Paşayev yazır: "Tam səmimiyyət və məsuliyyətlə deyirəm ki, Hüseyin Kürdoğlunun əsərlərini diqqətlə nəzərdən keçirəndə gördüm ki, hər şeiri ilk misrasından son misrasına qədər sənət nümunəsidir". Müəllisin bu dəyərləndirməsinə yəqin ki,

təkcə mən yox, eyni zamanda, onlarla, yüzlərlə poeziya sevərlər və müteşəssislər də qoşulmağa hazırlıdır.

“Şairin poetik dünyası” bölməsi həcmının böyükliyinə və monuməntallığına görə seçilir. Tədqiqatın bu hissəsində təcrübəli alim Hüseyin Kürdoğlunun ana təbiətə və vətəninə, öz mühitinə və müasirlərinə münasibətini işıqlandırmağa çalışır. Kitabda haqlı olaraq H.Kürdoğlunun Azərbaycanla bağlılığını və onun şeirlərinin vətənpərvərlik cövhərini açmaq üçün akademik T.Hacıyevin aşağıdakı fikirləri misal gətirilir: “Üç-beş əsr sonra Hüseynin şeirlərindən Azərbaycan etnoqrafiyasının XX əsərini öyrənəcəklər”. Bu fikrin təsdiqi kimi şairin şeirlərindən Azərbaycan təbiətinin və həyatının parlaq əksi olan bir-birindən gözəl şeir nümunələri təhlilə cəlb edilir. “Anam xalça toxuyur”, “Yaz rəngi”, “Cəbrayıl çinari”, “Qara-qoyunluda”, “Kəlbəcər muzeyi”, “Kəpəz bənövşəsi”, “Laçın bənövşəsi”, “Bərdə bənövşələri” və s. şeirləri şairin vətənpərvərliyinin dərəcəsini nümayiş etdirir. Ustad şair yaradıcılığının vətənpərvər mahiyyətini və sözün əsl mənasında ümummilli miqyasını müəllif aşağıdakı mülahizələrində sərrast səciyyələndirir: “Çəkinmədən deyə bilərik ki, Kürdoğlu xalq dili ilə ədəbi dilin qoşğında poeziyada, sözdən heyratımız bir abidə ucaltmışdır. Buradan vətənimizin hər güşəsi – şəhərləri, kəndləri, dağları, ormanları, çayları, şəlalələri, çəmənləri, bulaqları, yurdsever insanları, qırur mənbəyi olan görkəmli şəxsiyyətləri ap-aydın görünür. Ümumiyyətlə, Kürdoğlu yaradıcılığında dünyanın on bir iqlim zonasından doqquzunu cəm edən vətənimizin füsunkar gözəllikləri ince bədii boyalarla vəsf edilmişdir”.

Professor Q.Paşayev H.Kürdoğlunun bədii aləmini məharətlə və özünəməxsus bir peşkarlıqla təhlil edir. Məsələn, böyük şairin yaradıcılığında mühüm yer tutan cəmi bir neçə şeirdən ətraflı bəhs etməklə, onun bədii və obrazlar aləmi haqqında dolğun təsəvvür yaratmağa müvəffəq olur. Təcrübəli ədəbiyyatşunas alimin bu fikirlərini sizin də diqqətinizə çatdırmaq istəyirik. O yazar: “...Hüseyin Kürdoğlunun hər birində bir dünən fikir olan, kiçikhəcmli, dərinmənalı ikicə şeiri – “Həyat ağacı” və “Gəlib-getmişəm” kifayətdir ki, ədəbiyyat tarixinə düşsün. Şairin gücü, qüdrəti, əzəməti, möcüzəsi, həyata baxışı, zaman-insan probleminə münasibəti bu poetik nümunələrdə özünü bariz şəkildə göstərir. XX yüzil poeziya mizda özünəməxsus mövqeyi olan bu əzəmətli şeiri gəlin, yenidən və birlikdə oxuyaq:

Barlıdır, ucadır həyat ağacı,
Bəhəri həm şirin, həm də ki, açı.
Dürmanıb çıxırıq, ucalırıq biz,
Başına çatmamış qocalırıq biz.

Ordan xəyal kimi düşürük bir-bir,
Ağacın dibində ölüm müntəzir.
Göydə tutur bizi, gömür torpağı,
Təzə gelənlərsa çıxır budaga.
Bu cür ülfdədədir ölümlə həyat,
Ağacın başına çıxan yox, heyhat!

[2, s.7]

İnsan həyatının əvvəli və sonu, mənası və məzmunu heyratımız bir məhərətlə ümumiləşdirilib. Klassik və çağdaş şeirimizdə bu dərəcədə dərinliyə və geniş ehtiva miqyaslarına malik barmaqla sayıla bilən poetik nümunələr mövcuddur. Bu şeirdə klassik və aşiq şeirimizin insan və dünya fəlsəfəsi, Nizami və Nəsiminin, Füzuli və Vəqifin, M.Ə.Sabirin və M.Hadinin misilsiz humanist fəlsəfi kədəri, Hüseyin Cavidin insanlıq və dünya haqqında tragik iztirabları, Səməd Vurğunun məşhur “Dünya” və Məmməd Arazın “Dünya sənin, dünya mənim, dünya heç kimin” poetik düşüncələrinin gücü, enerjisi başqa bir estetik keyfiyyətdə və görüntündə yüksək səviyyədə öz əksini tapıb.

Akademik İsa Həbibbəylinin “Həyat ağacı” şeiri haqqında fikirləri yuxarıdakı mülahizələri daha da qüvvətləndirir: “Hüseyin Kürdoğlu və onun təmsil etdiyi ədəbi nəsil isə vəzni dəyişməyərək şeiri insanın həyatı və mənəviyyatına yaxınlaşdırmaq vəzifəsini həyata keçirirdilər. Bu ədəbi nəşlin şeirində tərənnümdən gələn romantik əlamətlər müəyyən səviyyədə davam etməklə bərabər, həyatın və insanın nəbzi döyünen duyğu və düşüncələr də öz əksini tapmışdır. Hüseyin Kürdoğlunun “Həyat ağacı” qismindən olan çoxsaylı şeirləri artıq poeziyada da gerçekliyi müdriklik səviyyəsində tərənnümün oturuşduğunu göstərir. Bu məqamda Hüseyin Kürdoğlunun şair xəyalı cəmiyyətdəki ideoloji mühitdən deyil, folklorдан, klassik ədəbi ənənələrdən və həyatın dərslərindən ilham almışdır. Bu mənada Hüseyin Kürdoğlunun “Həyat ağacı” şeiri XX əsrin altmışinci illərindən sonraki poeziya ağacının real mənzərəsini dolğun şəkildə mənalandırır” [1, s.6-7].

III

“Hüseyin Kürdoğlunun poetik dünyası” kitabında yaddaşalan və mühüm bölmələrdən biri “Dördlük tarixində era yaradan şair” adlanır. Sərlövhədən göründüyü kimi, müəllif bu hissədə ustad şair dördlüklərinin yaranma tarixindən, formalasmasından və özəl xüsusiyyətlərindən bəhs edir. Görkəmli ədəbiyyatşunasın bu məsələ ilə bağlı fikirləri diqqətəlayiqdir: “Bütün vücudumla hiss etdim ki, bu böyük şairin poeziya gülzərində

insan qəlbine məlhəm olan, sevincinə, kədərinə həyan olan hər şey var. Dərk etdim ki, istedadlı şair sözün intəhasız imkanlarından istifadə edərək poeziyadan bir aləm yaratmışdır. Onun Azərbaycan ədəbiyyatında əhəmiyyətli yer tutan cinaslı və cinassız dördlükləri bir kitaba sığmaz". Professor Q.Paşayev şair dördlüklərini təhlil etməyə girişməzdən əvvəl öz həmkarlarının və yaxın müasirlərinin bu barədəki mühüm fikirlərini oxularla bölüşür. Məsələn, müəllifin H.Kürdəoglunun yaradıcılığını dərindən araşdırılmış akademik Bəkir Nəbiyevdən gətirdiyi aşağıdakı mülahizələr ciddi əhəmiyyətə malikdir: "Çağdaş ədəbiyyatımızda qəzəl Ə.Vahidin, süjetli lirika Ə.Cəmilin, sonet A.Babayevin, səkkizliklər T.Bayramın, rübai Qabilin, mənzum təmsil H.Ziyanın, bayati isə H.Kürdəoglunun adı və yaradıcılığı ilə qırılmaz tellərlə bağlıdır" [3, s.21]. Həqiqətən da, 60-ci illərin poetik prosesində fəal iştirak edən H.Kürdəoglunun şeiriyyəti bir çox cəhətlərinə görə, xüsusən, bədii forma və janr zənginliyinə görə öz müasirlərindən ciddi surətdə fərqlənirdi. Biz altmışincilərin yaradıcılığında estetik keyfiyyət və xüsusiyyətləri dəyərləndirərkən haqlı olaraq onları həm yenilikçi, həm də ənənəvi bir poetik nəsil kimi səciyyələndiririk. Əslində altmışincilərin ənənəciliyinin nüvəsində və mahiyyətində də yenilməz bir yenilikçilik enerjisi mövcud idi. 20-30-40 və 50-ci illərin siyasi rejimini kəskin tezyiqi və təsiri altında gerçəkləşmiş estetik axtarışları və proseslərində milli-poetik ənənənin, demək olar ki, bir çox və əsas komponentləri inkar olunmuş, bədii təcrübədən kənarlaşdırılmışdı. Milli poetik ənənəni dırçəltmək, klassik şifahi və yazılı şeirimizin təcrübəsinə qayıtməq, bədii praktikada onun janr əlvanlığını və zənginliyini bərpa etməyin özü də bir yenilikçilik və novatorluq cəsarəti tələb edirdi. Bu mənada ustad Əliağa Vahidin yanaşı, gənc H.Kürdəoglunun da klassik poetikaya cəsarətlə üz tutması dövrün yeni və qabaqcıl ədəbi uğurlarından biri sayılmalıdır.

Hüseyin Kürdəoglunun dördlükləri və qəzəl janrı sahəsindəki xidmətləri 60-80-ci illər poeziyasının estetik mənzərəsini formalasdırıran bədii tendensiyalardan biridir. Q.Paşayev bu münasibətlə bağlı düşüncələrini davam etdirərək yazar ki, dördlüklər bir janr kimi H.Kürdəoglunun yaradıcılığında sabitləşib. Şairin dördlüklərindəki təzə-tər orijinal bənzətmələr, yəni mətləb, poetik fikir tapıntıları xüsusi ilə diqqətəlayiqdir. H.Kürdəoglunun dördlükləri haqqında görkəmlı şair və alim Qasım Qasımszadə gözəl bir məqalə yazdığını müəllif ayrıca vurgulayır. Akademianın müxbir üzvü Yaşar Qarayevin şairin bu yönəlli intensiv və uğurlu axtarışları barəsindəki mühüm fikirləri bu gün də öz əhəmiyyətini qoruyub saxlamaqdır: "H.Kürdəoglunun dördlükləri klassik rübai, bayati, təcnis, qoşma və gəraylı zəminində yaransa da bugünkü şeir təcrübəmizin hadisəsi kimi müasir çalar kəsb edir" [4, s.14]. Həqiqətən, ustad şairin klassik poetikamızın az qala unudulmağa başlayan əsas janrlarını öz yaradıcılığında ye-

nidən dırçəltməsi və onlara müraciət etməsi, sadəcə olaraq, ənənəni yada salmaq, ədəbi keçmişimizə sadəcə bir ehtiram deyildi. Yeni poetik janrların bədii təfəkkürə qayıdışı ədəbi prosesdə bir canlanma, duyğusallıq yaratmaqla yanaşı, eyni zamanda, milli-ictimai şüurda da özünəməxsus bir hərəkət və rezonans doğurmaqdır. Altmışincilərin sərf bədii-estetik axtarışlarının və eksperimentlərinin ictimai-fəlsəfi təfəkkürdə əks-səda yaratması həmin poetik prosesin xarakterini və mahiyyətini səciyyələndirirən ən mühüm hadisələrdən biri kimi dəyərləndirməyə layıqdir.

"Dördlük" janının şair yaradıcılığında mərkəzi mövqeyə malik olmasının hərtərəfli tədqiq edən və əsaslandırın müəllif bir qayda olaraq, həm bədii mətnlərə, həm də görkəmlə sənətkar haqqında yazılmış, söylənmiş mühüm fikir və qənaətlərə müraciət edir. Bu nöqtəyi-nəzərdən yanaşdırıqda, görürük ki, nəzərdən keçirdiyimiz tədqiqatdakı bütün fikirlər əsaslandırılıb. Məsələn, dördlüklərlə bağlı akademik T.Hacıyevin məşhur fikirlərini misal gətirən müəllif Kürdəoglunun dördlük tarixində era yaratmasını və bu janrdaki əsərlərinin ana dilli poeziyamızın ən saf, həm də milli nümunələri olduğunu dərindən təhlil edir. Bu münasibətlə kitabda ustad şair Məmməd Aslanın da gözəl fikirləri misal gətirilir: "Hüseyin Kürdəoglunun ayrı heç nə yazmamış olsayıd belə, təkcə "Qaya çiçəkləri" silsiləsinə görə uzun bir dövrün ən qabil şairidir, dilimizin heyrat ediləcək əzəməti böyükük də bilicisidir". Həqiqətən, təhlil prosesində tez-tez şairin əsərlərinə müraciət edən müəllif özü da H.Kürdəoglunun bədii təfəkkürümüz tarixindəki xidmətlərini vurgulayarkən şairin dilinin və ifadə tərzinin son dərəcə şirinliyini və gözəlliyini ayrıca qeyd edir. Oxuduğu gözəl şeirlərdən vəcdə gələn müəllif qeyri-ixtiyari olaraq, şairin cinas yaratmaq qabiliyyətinə, dilinin şirinliyinə heyran olmamaq mümkün deyil, deyə yazar və təbii olaraq, özünə belə bir sual ünvanılayır: Haradan qaynaqlanırı şairin dilinin şirinliyi, zənginliyi, sözdən mum kimi istifadə etmək qabiliyyəti?! Müəllif də, biz də bu sualın cavabını şairin məşhur dördlüklərindən tapırıq: "Ömrümün beşiyi Əhmədli kəndi, Səndə şahə qalxdı könül kəməndi. Anamın bal kimi şirin dilində, Yarandı şeirimin şəkəri, qəndi". Bəli, Hüseyin Kürdəogluya misilsiz poetik möcüzələr yaratmağa imkan verən bizim doğma anamızın dilidir, - Azərbaycan dilidir. Böyük şair məhz Azərbaycan dilinin incəliklərinə, sırlarına və əgər belə demək mümkünsə, stixiyasına hamidian yaxşı, dərindən bələd olduğuna görə möcüzələr yaratmağa qabil və qadir idi. Bu mülahizələrə və düşüncələrə böyük almanın allimi Leybnisin məşhur kələmə də qüvvət verir: "Mənə mükəmməl dil verin, sizə mükəmməl mədəniyyət vərim". Bu qənaətdən çıxış edərək cəsarətlə söyləmək mümkün dərəcədə ki, H.Kürdəoglunun şeirlərinin gözəl və cazibədar dili, həssas şairin cilalanmış və yetkin poetik ifadə sənəti onun, ümumən, şeir mədəniyyətimiz qarşısındaki böyük xidmətlərindən biridir.

"Hüseyin Kürdoğlunun poetik dünyası" kitabından en mühüm məziyyətlərindən biri məhz bədii yaradıcılıq sirlərinin təhlil edilməsi ilə bağlı olub, şairin əsərlərindəki bu özəllikləri və keyfiyyətləri aşkar etməsidir. Monoqrafik tədqiqatdakı əsas fəsil və bölmələrin adı da tədqiqatçının daha çox bu yöndə düşündüyünü və mülahizə yürütdüyünü göstərməkdədir: "Dördlük tarixində era yaradan şair", "Zəmanəmizin bayati ustası", "Təcənislər", "Şairin gəraylı dünyası", "Təsniflər", "Hüseyin Kürdoğlunun aqlıları", "Rübailər", "Hüseyin Kürdoğlu poeziyası və unudulmaqdə olan janrlar", "Hüseyin Kürdoğlunun uşaq şeirləri" və s. Öncədən qeyd edim ki, monoqrafiya müəllifi şair haqqında uzun-uzadı və yorucu nəzəri mülahizələr söyleməyi sevmir. O öz fikrini aydın və sərrast üslubda ifadə etməyə, öz qənaətlərini konkret və parlaq misallarla əsaslandırmışa üstünlük verir. "Dördlük tarixində era yaradan şair" bölümündə Azərbaycan şeiri tarixində dörtlük janının yerine və mövqeyinə nəzər salan müəllif şair yaradıcılığından gözəl nümunələr seçib oxucuya təqdim etməklə öz fikirlərini əsaslandırır. Mənəcə, aşağıdakı bədii cəhətdən son dərəcə təsirli misalları oxuyanların həm şair haqqında təsəvvürləri dolğunlaşır, həm də kitab müəllifinin ifadə etdiyi nəzəri mülahizələrin sanbalına və səmimiyyətinə ürəkdən inanırlar: "Yaz yera kilim də, xalı da çəkir, Lalənin bağlarına xalı da çəkir. Anam da rəssamdır, ilk bahar kimi Vətən gülzарını xalıda çəkir." Müəllifin misal gətirdiyi başqa bir dörtlük isə, həqiqətən də, H.Kürdoğlu sənətinin mükəmməliyini, onun vətən eşqinin sönməzliyini nümayiş etdirir: "Dön ığid başına, dön ər başına, Anamın gəlini, dön ər başına. Qartallar qayanın, bülbüller gülün, Şairlər Vətənin dənər başına". H.Kürdoğlunun dörtlüklerini həvəsə, şövqlə, vəcdə gələrək təhlil və təsnif edən müəllif şairin bu sahədəki bədii tapıntı və kəşflərini məharətlə ümumiləşdirərək, bu yöndəki düşüncələrini məhz elə onun öz sözləri ilə yekunlaşdırır: "Çox da doluxmasın qəbir qazanlar, Məndən yol öyrənər yolu azanlar. Qoca Kürdoğluya rəhmət oxuyar, Min il bundan belə dörtlük yananlar."

IV

Q.Paşayev vurgulayır ki, bütün klassik növ və janrlar sənətkardan bir sıra mühüm keyfiyyətlər, bədii istedad və səviyyə tələb etdiyi kimi, təcnis və bayati yaratmaq üçün də o cür təcrübə və səriştəyə malik olmaq lazımdır. Onların hər biri sənətkardan sözə həssas münasibət, az sözlə dərin mənalar ifadə etmək, zəngin söz ehtiyatına malik olmaq və sözləri seçərək cinas yarada bilmək qabiliyyəti tələb edir. H.Kürdoğlu yaradıcılığının böyük qismini heyrətamız poetik gücü və zənginliyi ilə seçilən, lirik növün bədii cəhətdən kamil növü olan, ölməz sənət əsərləri səviyyəsinə

yüksələn bayatılara həsr etməklə, bir çox estetik məqsədləri, o cümlədən şifahi şeir sənətinin en qədim növlərindən biri olan bayatinin yeni dövrün fikrini ifadə etməkdə nə qədər münasib və uğurlu bədii forma olduğunu göstərməkdən ibarətdir. Müəllifin böyük rus alimi Mixail Baxtindən gətirdiyi aşağıdakı mülahizələr bədii epoxalar arasında mənəvi-estetik əlaqələri dərk etməyə təkan verir; hər zaman irəliyə doğru atılan hər bir əhəmiyyətli addım geriye qayıdışla müşayiət olunur. Yəni mənşənin yenilənməsinə gətirib çıxarıır. Yalnız yaddaş irəliyə doğru gedə bilər, unutqanlıq yox. Yaddaş kökə qayıdır və onu yeniləndirir. Zətən, H.Kürdoğlunun bu nəzəri mülahizələri sanki poetikləşdirən və onları bədii vüsətlə, obraklı şəkildə gerçəkləşdirən aşağıdakı misraları da müəllif konsepsiyasının dəvəmi kimi emosional səslenir: "Şeri yaraşıqdır insan oğluna, Rəsul hümmətinə, Quran oğluna. Kim deyir köhnədir qoşma, bayati, Qoy desin, nə deym nadan oğluna?"

"Şairin gəraylı dünyası" bölümündə də H.Kürdoğlu poeziyası klassik poetik ənənələrimiz müstəvisində müqayisəli şəkildə təhlilə cəlb edir. Həssas şairin bu janrdakı axtarışları və yenilikləri uğurlu misallarla əsaslandırılır. İstedadlı şairin gəraylılarında zəmanədən şikayət, lirik qəm, qüssə, kədər, insanın mürəkkəb və təzadlı psixoloji yaşantıları leytmotiv dərəcəsinə yüksəldiyi vurğulanır. Eyni zamanda, klassik poetika məcrasında yaranan və cilalanan bu gəraylılarda çağdaş problemlər, qayğılar, faciə və felakətlər aparıcı xətti təşkil etdiyi də göstərilir. Yəni H.Kürdoğlunun gəraylıları bədii səviyyəsinə görə klassik gəraylılar dərəcəsində olmaqla bərabər, həm də öz estetik məzmununa, hissi və duyğular tügəyanının mündəricəsinə görə yenidir, müasirdir, bu günün təbii arzu və ehtiyaclarından doğulub: "Nə söyləyim qaçqın elə, Bax gözümüzən axan selə. O yurda dönməyim hələ Güməndir, gümən, ay duman!".

Bu gəraylini oxuyan kəs şairin Azərbaycanın faciələrinə yanib-yaxıldıqına, gecə-gündüz bu yaşantılarla yaşadığına əmin olur. Aşağıdakı gəraylıda isə tragik mübaliqə daha möhtəşəm və müəzzəmdir. Dərdin, ələmin, yandırıcı iztirabların istisi üzümüzü qarsır. Bu kədərin yandırıcılıq dərəcəsini dahi Füzulinin göylərə bülənd olan ah-nalələri ilə müqayisə etmək olar: "Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?". H.Kürdoğluda isə şairin dərd-qəmi torpağı yandırmağa qadirdir: "Basdırma, torpaq yanmasın, Oğlum, axıt çaya məni. Vətən dərdi sönməz olur, Aparsın dəryaya məni." Şairin kədəri – bizim kədərimizdir. Bizim faciəmizdir. Burada mücerred və absurd pessimizmdən söhbet gedə bilməz. H.Kürdoğlu müasir Azərbaycanın – XX əsrin 90-cı illərində və XXI yüzünün əvvəllerindəki Cənubdan ayrı düşmüş, Qərbi Azərbaycanı itirmiş və nəhayət, Qarabağ torpaqları vəhşicəsinə əlindən alınmış Azərbaycanın dünyaya fəryad çəkən nəgməkarıdır: "Hani gözəl Qarabağım, Dağıtdılar dağım-

dağım. Sinəmi göynədən dağım, Döndərdi bir yaya məni.” Və maraqlıdır ki, hər bir bölümün axırında müəllif özünəməxsus və yiğcam, müdrikənə xülasələr də verir: “H.Kürdoğlunun gəraylı dünyası inci dolu ümməna bənzəyir. Sərraflar burada istədikləri qədər inci tapa bilərlər.”

Azərbaycanın poetik fikrinin inkışafında və zənginləşməsində H.Kürdoğlunun xidmətlərini ardıcılıqla və janrlar üzrə nəzərdən keçirən Q.Paşayevin monoqrafiyanın “Rübailər” adlanan bölümündəki fikir və müşahidələri də diqqətəlayiqdir. Ümumən, türkdilli və Şərq poeziyasında rübai janının məşhurlaşmasında Azərbaycan şairlerinin də xidmətlərini xüsusi vurgulayan müəllif XII əsr Azərbaycan şairəsi Məhsəti Gəncəvinin yaradıcılığını xüsusi qeyd edir. H.Kürdoğlunun rübailərinin də geniş yer aldığı “Qaya çiçəkləri” kitabına ön söz yazmış ustad şair Qasim Qasimzadənin fikirlərini misal gətirir: “Şərq poeziyasında geniş yayılmış şöhrət tapmış rübai-dörtlük forması zamanın min illik sınağından keçmiş şeir şəkil-lərindən biridir. Bu forma öz təravətini, təsir gücünü ləyaqətlə qoruyub hifz etməkdədir. Xəyyam, Məhsəti poeziyası bu sahədə elə siqlətlə, aydın və ölməz ənənə-irs qoymuşdur ki, hər kim rübaiyyat aləminə yaxınlaşma-ğa cürət etməmişdir. Çünkü rübai şairdən dərin zəka, sözə son dərəcə qə-naat, fikrə son dərəcə genişlik vermək bacarığı tələb edir; müdriklik, fəlsəfə ümumiləşdirmə qabiliyyəti, klassik və folklor ənənələrindən yaradıcı-lıqla istifadə mədəniyyəti tələb edir” [5, s.5]. Kitabda böyük şairin ən yaxşı və kamil rübailərini təhlilə cəlb edən müəllif şeirimizdə bu janın möv-qelərinin möhkəmlənməsində onun zəhmətini ayrıca qeyd edir. H.Kür-doğlu rübailərinin bədii cəhətdən mükəmməl, həm də ictimai-fəlsəfə fikir və müşahidələrlə, dərin insanı, həyatı və müdrikənə düşüncələrlə zəngin olduğunu ayrı-ayrı poetik mətnləri misal gətirib araşdırmaqla əsaslandırır. Şairin rübailərini nəzərdən keçirərkən biz həqiqətən də H.Kürdoğlunun rübai poetikasına dərindən bələd olduğunu, bədii kamilliyinə və fəlsəfə dərinliyinə görə onun rübailərinin heç də klassik rübailərdən geri qalma-dığına əminlik hasil edirik. H.Kürdoğlunun yuxarıda nəzərdən keçirdiyi-miz dörtlükleri, gəraylıları, qoşmaları, bayatıları necə cəlalanmış əslubda yazılıbsa, onun rübailəri də yüksək sənətkarlıq nümunəsi olduğu heç bir şübhə oyatmır.

V

Hüseyin Kürdoğlu öz zəmanəsinin faciə və fəlakətlərini, misilsiz kə-dər və ələmlərini də rübai sərhədlərinə sığdırmağı bacarırdı. Şair öz eli-nin, yurdunun, xalqının başına gələn müsibətləri dörd misralıq rübai müs-təvisində misilsiz bir məharətlə əks etdirməyə can atırdı. Müəllifin yüksək zövqlə seçib oxucuya və bizə təqdim etdiyi aşağıdakı rübailər də bizim

düşüncələrimizi təsdiq etməkdədir: “Sanki Qarabağdan əfsanə qaldı, Bir milyon didərgin, divanə qaldı. Yer üzü kar oldu, göy üzü də kor, Dünya dərdimizə biganə qaldı.” H.Kürdoğlunun bənzərsiz poetik istedadının qüdrəti sayəsində XX yüzilin ən dəhşətli müsibətlərindən biri – bir gecədə on minlik şəhərin qan içində boğulması, qocalı-cavanlı, uşaqlı-böyüklü, gəlin-qızlarımızın, körpələrimizin, ana və bacılarımıza öz qanına qəltan edilməsi – Xocalı adıyla tariximizə qanla yazılmış o qara gün də min yaşı rübai yollarında və ahənglərdən son dərəcə emosional səslenir: “Gözəl bir şəhərin söndü çərägi, Daşını daş üstə qoymadı yağı. Getməz sinəmiz-dən məhşərə kimi Xocalı yarası, Xocalı dağı.” H.Kürdoğlunun dahiyanə bir rübaisi haqqında da söz deməmək günahdır. Zira bu nəzərdən keçirə-cəyimiz dörd misrada müəllif təkcə həyatın, insanın, dünyanın, dünənin və bu günün deyil, ümumən, əbədiyyətin, əvvəlin və sonun mahiyyətini məharətlə bədiiləşdirib: “Hayana baxırsan günahsız qandır, Nalədir, ağıdır, qəmdir, hicrandır. Yaradan “ol” dedi, oldu bu dünya, İndi də “öl” de-yir, axır zamandır.”

Həqiqətən də, zəhmətkeş və əzabkeş şairin tədqiqatçıları haqlı vur-gulayırlar: Hüseyin Kürdoğlu poeziyasında Dədə Qorqud sözünün qüdrəti, Yunus Əmrə şeiriyyətinin ilahi cəzibəsi, Nizaminin fəlsəfi dərinliyi, Xa-qani üsyankarlığı, Nəsiminin şiddəti, Füzulinin incə lirizmi, Vaqif həyat-sevərliyi və əbədiyyəti, Aşıq Ələsgərin xalq müdrikliyi ideal bir tərzdə birləşmiş, özünəməxsus şəkildə gerçəkləşmişdir.

Xalqımızın sevimli şairi Hüseyin Kürdoğlu XXI yüzildə də nəzəri-estetik fikrimizin mərkəzində olacağına şəkk-şübə yoxdur. Çünkü ötən əsrin 50-ci illərində ədəbiyyatımıza təşrif buyuran böyük sənətkar öz geli-şi ilə sənət almındə mövcud olan bir çox qayda-qanunları dəyişməyə mü-vəffəq olmuşdu. Xüsusən, onun ilk əsərlərində qüvvəli şəkildə nəzərə çarpan bir sıra xüsusiyyətlər – dərin və bənzərsiz bir xəlqilik, milli mənə-viyyətin və dünyagörüşünün emosional ifadəsi, klassik şeir və aşiq poezi-yası ənənələrinin çağdaş bədii təcrübədə məharətlə tətbiqi, həm şəkər, həm də poetik məzmun cəhətindən insan qəlbini ovsunlayan doğmaliq, məhrəmlik və misilsiz bir millilik bu özünəməxsus şeiriyyətin mahiyyəti-ni və estetik mündəricəsini təyin edirdi. Ötən yüzilin nəhəng ədəbiyyatşü-naslarından biri, böyük rus alimi Mixail Baxtin bədii təfəkkürdəki bu tipli prosesləri ümumiləşdirərək yazırı: “Həmişə irəliyə doğru atılan hər bir mühüm addım geriye qayıdıla müşayiət olunur. Yəni başlangıçın (mən-şənin) yenilənməsinə gətirib çıxarıır. Yalnız yaddaş irəliyə doğru gedə bi-lər, unutqanlıq yox. Yaddaş kökə qayıdır və onu yeniləndirir” [6, s.533].

Yuxarıda söylədiklərimiz Hüseyin Kürdoğlu şeiriyyətinin əbədiyya-şarlığını müəyyənləşdirən və təmin edən bədii-estetik keyfiyyətlərin əsas hissəsidir. On mühümü isə, bu poeziya milli və estetik yaddaşın təkrarsız

vəhdətini, gözəl və orijinal harmoniyasını özündə nümayiş etdirən sənət örnəklərindən biridir.

ƏDƏBİYYAT

1. Həbibbəyli İ. Ədəbiyyatşünaslıqda faydalı örnək. Ön söz. Bax: Qəzənfər Paşayev. "Hüseyin Kürdög'lunun poetik dünyası". Bakı, "Sabah", 2017.
2. Paşayev Q. "Hüseyin Kürdög'lunun poetik dünyası". Bakı, "Sabah", 2017.
3. Nəbiyev B. Meydan kiçik olsa da... Ön söz. H.Kürdög'l. Seçilmiş əsərləri. İki cilddə, II cild. Bakı, "Sabah", 2011.
4. Qarayev Y. Dördlüklər. Ön söz. Bax: H.Kürdög'l. Seçilmiş əsərləri. İki cilddə, II cild. Bakı, "Sabah", 2011.
5. Qasimzadə Q. Mətanət və zəriflik. Ön söz. Bax: H.Kürdög'l. Seçilmiş əsərləri. İki cilddə, II cild. Bakı, "Sabah", 2011.
6. Mihail Bahtin. Voprosy literatury i estetiki. Moskva, Izd. "Hud. literatury", 1975.

Yashar Gasimbeyli

HARMONY OF NATIONAL AND AESTHETIC MEMORY (*Thoughts about Huseyn Kürdög'l's poetry*)

Summary

In the article is dealt with the national and aesthetic evolution of Huseyn Kürdög'l, the most talented poet of the century. The poet created a strong tendency to the national moral and traditional poetic forms and a unique resonance in the literary process in his creativity. H.Kurdög'l's poetry that attracted attention during literary and aesthetic regeneration process of 50-60s was evaluated by literary community as a new poetic respiration. The poet's use of arsenal of classical poetics enriched the new period Azerbaijani poetry in terms of style. According to these features, H.Kurdög'l's poetry turned into one of the peculiar and singular poetic pages of the innovative epoch.

Яшар Гасымбейли

ГАРМОНИЯ НАЦИОНАЛЬНОЙ И ЭСТЕТИЧЕСКОЙ ПАМЯТИ (размышления о поэзии Гусейна Кюрдоглу)

Резюме

В статье говорится о нравственной и эстетической эволюции одного из талантливейших поэтов прошлого века Гусейна Кюрдоглу. Начиная с первых произведений, в творчестве поэта отчетливо выразилось воспевание национальной нравственности и сильное стремление к традиционным формам поэзии, вызвавшие своеобразный резонанс в литературном процессе. Заметно выделяющаяся в процессе художественно-эстетического обновления в 50-60 годы поэзия Г.Кюрдоглу оценена литературной общественностью как совершенно новое свежее

дыхание в поэзии. Творчески успешное использование им арсенала классической стихотворной поэтики способствовало в частности обогащению стилевых средств азербайджанской поэзии нового периода. Именно в силу этих особенностей поэзия Г.Кюрдоглу является одной из самобытных и неповторимых поэтических страниц эпохи обновления.